

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ  
LƏNKƏRAN DÖVLƏT UNIVERSİTETİ

"TƏSDİQ EDİRƏM":  
TƏDRİSİN TƏŞKİLİ VƏ TƏLİM  
TEXNOLOGİYALARI ÜZRƏ PROREKTOR

V.L.E.  DOS. Z. MƏMMƏDOV

"14" 02. 2025-ci il

### FƏNN SİLLABUSU

**İXTİSAS:** "Fizika müəllimliyi" "050105"

**FAKÜLTƏ:** TƏBİYYAT

**KAFEDRA:** KİMYA VƏ FİZİKA.

**LFƏNN HAQQINDA MƏLUMAT:**

**FƏNNİN ADI:** Molekulyar fizika (Azərbaycan Respublikası Təhsil Nazirinin 06 sentyabr 2018-ci il tarixli, F-605 №-li əmri ilə qrif verilmiş program).

**KODU:** İF-B09

**TƏDRİS İLİ:** I tədris ili -(2024/2025) Semestr: II

**TƏDRİS YÜKÜ:** cəmi: 180 saat. Auditoriya saatı - 60 (mühazirə-30 s., laboratoriya -30 s.) auditoriyadan kənar 120 saat.

**TƏDRİS FORMASI:** Əyani

**TƏDRİS DİLİ:** Azərbaycan dili

**AKTS üzrə kredit:** 6 kredit

Auditoriya N: mühazirə-30 saat.

Saat:-

otaq №

### **II. MÜƏLLİM HAQQINDA MƏLUMAT:**

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: fiz.ü.f.d., dos. Əsədov Fərqan Qabil oğlu.

Məsləhət günləri və saatı:

E-mail ünvanı: farqanasadov@mail.ru

Kafedranın ünvanı: Lənkəran ş., H.Z. Tağıyev küç. 108, LDU, III tədris korposu, otaq № 501

### **III. TÖVSIYYƏ OLUNAN DƏRSLİK, DƏRS VƏSAITİ VƏ METODİK VƏSAİTLƏR:**

*Əsas ədəbiyyat:*

1. Qocayev N.M. Ümumi fizika kursu II c., Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2006, 468 s.
2. Əhmədov F.A. Ümumi fizika. Mexanika, molekulyar fizika, BDU, 2006, s. 350
3. Əsgərov B. "Termodinamika və statistik fizika". Bakı, "Bakı Universiteti" nəşr., 2005., 625 s.
4. Y.Q.Nurullayev, R.F.Babayeva, M.M.Tağıyev, Fizika praktikumu. Bakı, Çəşioğlu, 2003.
5. E.Ə. Dadaşov, "Ümumi fizika kursu üzrə laboratoriya işləri: Mexanika və molekulyar fizika" 2018

*Əlavə ədəbiyyat:*

1. Сивухин Д.В. Общий Курс физики II том, Термодинамика и молекулярная физика М.Наука,1990, 591 с.
2. Raymond A. Serway, John W. Jewett, Physics for Scientists and Engineers, Thomson/Brooks Cole, 2004

**IV. PREREKVİZİTLƏR:** Fənnin tədrisi üçün öncədən Riyaziyyat və mexanika fənninin tədrisi vacibdir.

**V. KOREKVİZİTLƏR:** Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

**VI. FƏNNİN TƏSVİRİ VƏ MƏQSƏDİ:** Molekulyar fizika fənninin tədrisində məqsəd tələbələri qaz, maye və bərk halda olan maddələrin fiziki xassələrini molekulyar quruluş əsasında izah edən ən zəruri fundamental biliklərə yiyələndirməkdir.

**VII. DAVAMİYYƏTƏ VERİLƏN TƏLƏBLƏR:** Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024 cü il tarixli qərarına uyğun olaraq davamıyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda, tələbə həmən fənnən imtahana buraxılmır, onun həmən fənn üzrə akademik borcu qalır.

**VIII. Qiymətləndirmə:** Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə, 30 bal kollokviumların nəticələrinə görə. Əgər fənn üzrə həm seminar və həmdə laboratoriya varsa onda 10 bal seminaraya, 10 bal isə laboratoriyyaya görə vqiyətləndirmə meyarları nəzərə alınır. **Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024 cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzərə alınır**

Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır:

20 bal – seminar və laboratoriya dərslərində fəaliyyətinə görə;

30 bal – kollokvium nəticələrinə görə.

İmtahanda qazanılan balların maksimum miqdari 50-dir.

**QİYMƏT MEYARLARI AŞAĞIDAKILARDIR:**

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən **5 sual** daxil edilir. Hər sual **10 bala** qədər qiymətləndirilə bilər.

**10 bal-** tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.

**9 bal-** tələbə materialı tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir.

**8 bal-** tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;

**7 bal-** tələbə materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir

**6 bal-** tələbənin cavabı əsasən düzgündür.

**5 bal-** tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.

**4 bal-** tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir.

**3 bal-** tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir.

**1-2 bal-** tələbənin mövzudan qismən xəbəri var.

**0 bal-** suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdari **17-dən az olmamalıdır**. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunur.

**SEMESTR NƏTİCƏSİNƏ GÖRƏ YEKUN QİYMƏTLƏNDİRMƏ  
(imtahan və imtahanaqədərki ballar əsasında)**

№	Bal	Qiymət	
		Sözlə	Hərfli
1	<b>91-100</b>	əla	<b>A</b>
2	<b>81-90</b>	çox yaxşı	<b>B</b>
3	<b>71-80</b>	yaxşı	<b>C</b>
4	<b>61-70</b>	kafi	<b>D</b>
5	<b>51-60</b>	qənaətbəxş	<b>E</b>
6	<b>50 və ondan aşağı</b>	qeyri-kafi	<b>F</b>

**IX. Davranış qaydalarının pozulması:** Tələbə Universitetin daxili nizam -intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülecek

**X. Təqvim mövzu planı:** Mühazirə 30 s.

**BAKALAVR TƏHSİL PİLLƏSİ ÜÇÜN Molekulyar Fizika KURSUUNPROQRAM  
MƏZMUNU (bunlar həmdə imtahan suallarıdır.)**

Nö	Koçırılanmühazirə mövzularının məzmunu	Müh.	Qeyd
1	<p><b>Mövzu: Maddələrin molekulyar quruluşu.</b></p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. Molekulyar fizikanın predmeti.</li> <li>2. Molekulyar-kinetik nəzəriyyənin (MKN) əsas müddəələri.</li> <li>3. Maddənin aqreqat halları</li> </ol> <p><b>Mənbə:</b> [Mühazirə materialları, 1,2,4,5]</p>	2	
2	<p><b>Mövzu: İdeal qazın molekulyar-kinetik nəzəriyyəsi.</b></p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. İdeal qaz modeli. Molekulyar -kinetik nəzəriyyənin əsas tənliyi.</li> <li>2. İdeal qazın təzyiqi. Temperatur şkalaları.</li> <li>3. İdeal qazın hal tənliyi. İdeal qaz qanunları.</li> <li>4. Avoqadro qanunu. Parsial təzyiq.</li> </ol> <p><b>Mənbə:</b> [Mühazirə materialları, 1,2,4]</p>	2	
3	<p><b>Mövzu: Molekulyar hərəkətin kinematik təsviri.</b></p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. Molekulların istilik hərəkətinin əsas xarakteristikaları.</li> <li>2. Toqquşma və ya səpilmə. Molekulların toqquşmalarının orta sayı.</li> <li>3. Molekulların sərbəst yolunun orta uzunluğu və orta qaçış müddəti.</li> </ol> <p><b>Mənbə:</b> [Mühazirə materialları, 1,2,4]</p>	2	
4	<p><b>Mövzu: Broun hərəkəti</b></p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. Broun təcrübəsi.</li> <li>2. Broun hərəkəti və onun molekulyar-kinetik təsəvvürlər əsasında izahı.</li> <li>3. Flüktuasiya. Broun hərəkətinin nəzəriyyəsi.</li> </ol> <p><b>Mənbə:</b> [Mühazirə materialları, 1,2,3,5]</p>	2	
5	<p><b>Mövzu: İdeal qaz xarici potensial sahədə</b></p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. Atmosfer təzyiqinin hündürlüyə görə paylanması. Barometrik düstur.</li> <li>2. Bolsman paylanması.</li> <li>3. Perren təcrübəsi. Bolsman sabitinin təcrübi təyini.</li> </ol> <p><b>Mənbə:</b> [Mühazirə materialları, 1,2,3,5]</p>	2	
6	<p><b>Mövzu: Molekulların sürətlərə görə paylanması. Maksvell paylanması.</b></p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. Ehtimal sıxlığı. Paylanması funksiyası və onun təhlili.</li> <li>2. Molekulların sürətlərə görə paylanması. Maksvell paylanması.</li> <li>3. Maksvell-Bolsman paylanması.</li> <li>4. Molekulların sürətinin təcrübi təyini. Stern təcrübəsi.</li> </ol> <p><b>Mənbə:</b> [Mühazirə materialları, 1,2,3,5]</p>	2	
7	<p><b>Mövzu: Termodinamikaya giriş.</b></p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. Termodinamikada sistem anlayışı. Tarazlı və qeyri-tarazlı proseslər.</li> <li>2. Termodinamikanın əsas anlayışları. Termodinamik kəmiyyətlər.</li> <li>3. Termodinamikanın sıfırıncı qanunu.</li> <li>4. Termodinamikada iş. Daxili enerji. İstilik miqdarı.</li> </ol> <p><b>Mənbə:</b> [Mühazirə materialları, 1,2,3,5]</p>	2	

	<b>Mövzu: Termodinamikanın birinci qanunu.</b>	
8	<p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. Termodinamikanın I qanunu.</li> <li>2. Termodinamikanı I qanununun müxtəlif proseslərə tətbiqi.</li> <li>3. Adiabatik proses. Puasson tənliyi.</li> <li>4. İdeal qazın müxtəlif proseslərdə gördüyü iş. Termodinamik funksiyalar.</li> </ol> <p><b>Mənbə:</b> [Mühazirə materialları, 1,2,3,5]</p>	2
9	<b>Mövzu: İstilik tutumu.</b>	
9	<p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. İstilik tutumu. Xüsusi və molyar istilik tutumu.</li> <li>2. İdeal qazın daxili enerjisi və istilik tutumu. Mayer düsturu.</li> <li>3. Sərbəstlik dərəcəsi. Enerjinin sərbəstlik dərəcələrinə görə paylanması.</li> <li>4. Qazların istilik tutumunun temperaturdan asılılığı.</li> </ol> <p><b>Mənbə:</b> [Mühazirə materialları, 1,2,4,5]</p>	2
10	<b>Mövzu: Termodinamikanın ikinci və üçüncü qanunu.</b>	
10	<p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. Dairəvi proses.</li> <li>2. Termodinamikanın II qanunu. Dönən və dönməyən proseslər.</li> <li>3. İdeal Kärno maşını. Kärno dairəvi prosesi və onun <math>F\ddot{I}\Theta</math>.</li> <li>4. Entropiya. Entropiyanın xassələri.</li> <li>5. Termodinamikanın III qanunu. Nernst teoremi.</li> </ol> <p><b>Mənbə:</b> [Mühazirə materialları, 1,2,3,5]</p>	2
11	<b>Mövzu: Real qazlar. Real qazın hal tənliyi.</b>	
11	<p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. Molekullararası qarşılıqlı təsir qüvvələri.</li> <li>2. Real qazlar. Van-der-Vaals tənliyi.</li> <li>3. Real qazların daxili enerjisi.</li> </ol> <p><b>Mənbə:</b> [Mühazirə materialları, 1,2,4,5]</p>	2
12	<b>Mövzu: Mayelər. Mayelərdə səth hadisələri.</b>	
12	<p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. Mayelərin xassələri. Mayelərdə səthi gərilmə hadisəsi</li> <li>2. Kapillyar hadisələr. Laplas düsturu.</li> <li>3. Mayelərin buxarlanması və qaynaması.</li> <li>4. Mayelərin istilik tutumu.</li> </ol> <p><b>Mənbə:</b> [Mühazirə materialları, 1,2,3,4]</p>	2
13	<b>Mövzu: Köçürmə hadisələri.</b>	
13	<p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. Diffuziya hadisəsi. Diffuziya əmsali.</li> <li>2. İstilik keçirmə hadisəsi. İstilik keçirmə əmsali.</li> <li>3. Daxili sürtünmə hadisəsi. Nyuton düsturu.</li> <li>4.</li> </ol> <p><b>Mənbə:</b> [Mühazirə materialları, 1,2,3,4]</p>	2
14	<b>Mövzu: Məhlullar.</b>	
14	<p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. Məhlulun konsentrasiyası. Maye məhlullar.</li> <li>2. Məhlul üzərindəki doymuş buخارın təzyiqi.</li> <li>3. Osmotik təzyiq.</li> </ol> <p><b>Mənbə:</b> [Mühazirə materialları, 1,2,3,4]</p>	2

	<b>Mövzu Bərk cisimlər.</b>		
15	<b>Plan:</b> 1. Bərk cisim anlayışı. Kristal və amorf cisimlər. 2. Bərk cisimlərin istilik xassələri. 3. Üçlük nöqtə. I və II növ faza keçidləri. <b>Mənbə:</b> [Mühazirə materialları, 1,2,3,4]	2	Cəmi: 30 s.

## XI. FƏNN ÜZRƏ TƏLƏBLƏR, TAPŞIRIQLAR:

Tələbə fənnin tədrisində əsasən bu bənddə qeyd edilən əsas nüans və məqamları- fənnin predemetini, üsul və metodlarını, mövzunun mahiyyətini aydınlaşdırmağı, əsas anlayışlar, ifadə, tərif, formul və düsturların məna və əhəmiyyətinini dərk etməyi, mövzudan irəli gələn problemin anlaqlı şəkildə izah etməyi bilməli və bacarmalıdır.

### X . Fənn üzrə təlimin nəticələri:

- İdeal qaz modeli. Molekulyar –kinetik nəzəriyyənin əsasını öyrədir
- Toqquşma və ya səpilmə. Molekulların toqquşmalarının orta sayı haqda bilgi verir.
- Flüktuasiya. Broun hərəkətinin nəzəriyyəsi qanunlarını izah edir

## XII İMTAHAN SUALLARI

1. Molekulyar-kinetik nəzəriyyənin (MKN) əsas müddəaları.
2. Maddənin aqreqat halları.
3. İdeal qaz modeli. Molekulyar –kinetik nəzəriyyənin əsas tənliyi.
4. İdeal qazın təzyiqi. Temperatur şkalaları.
5. İdeal qazın hal tənliyi.
6. İdeal qaz qanunları.
7. Avoqadro qanunu, Parsial təzyiq.
8. Atmosfer təzyiqinin hündürlüyü görə paylanması.
9. Bolsman paylanması.
10. Molekulların sürətlərə görə paylanması, Maksvell paylanması.
11. Maksvell-Bolsman paylanması.
12. Termodinamikada iş, daxili enerji, istilik miqdarı.
13. Termodinamikanın I qanunu.
14. Termodinamikanın I qanununun müxtəlif izoproseslərə tətbiqi.
15. Adiabatik proses, Puasson tənliyi.
16. İdeal qazın daxili enerjisi və istilik tutumu, Mayer düsturu.
17. İdeal qazın müxtəlif proseslərdə görüldüyü iş.
18. İstilik tutumu. Xüsusi və molyar istilik tutumu.
19. Sərbəstlik dərəcəsi, Enerjinin sərbəstlik dərəcələrinə görə paylanması.
20. Termodinamikanın II qanunu.
21. İdeal Kärno maşını, Kärno dairəvi prosesi və onun  $F_1\Theta$ .
22. Entropiya. Entropiyanın xassələri.
23. Termodinamikanın III qanunu. Nernst teoremi.
24. Real qazlar. Van-der-Vaals tənliyi.
25. Real qazların daxili enerjisi.
26. Mayelərdə səthi gərilmə hadisəsi
27. Kapillyar hadisələr. Laplas düsturu.
28. Mayelərin buxarlanması və qaynaması.
29. Mayelərin istilik tutumu.
30. Diffuziya hadisəsi.
31. İstilik keçirmə hadisəsi.
32. Daxili sürtünmə hadisəsi.

33. Məhlulun konsentrasiyası.
34. Kristal və amorf cisimləri.
35. Bərk cisimlərin istilik xassələri.

#### I Kollevium sualları

1. Molekulyar-kinetik nəzəriyyənin (MKN) əsas müddəələri.
2. Maddənin aqreqat halları.
3. İdeal qaz modeli. Molekulyar – kinetik nəzəriyyənin əsas tənliyi.
4. İdeal qazın təzyiqi. Temperatur şkalaları.
5. İdeal qazın hal tənliyi.
6. İdeal qaz qanunları.
7. Avoqadro qanunu, Parsial təzyiqi.
8. Atmosfer təzyiqinin hündürlüyü görə paylanması.
9. Bolsman paylanması.
10. Moleküllərin sürətlərə görə paylanması, Maksvell paylanması.
11. Maksvell-Bolsman paylanması.
12. Termodinamikada iş, daxili enerji, istilik miqdəri.
13. Termodinamikanın I qanunu.
14. Termodinamikanın I qanununun müxtəlif izoproseslərə tətbiqi.
15. Adiabatik proses, Puasson tənliyi.

#### II Kollevium sualları

1. İdeal qazın daxili enerjisi və istilik tutumu, Mayer düsturu.
2. İdeal qazın müxtəlif proseslərdə görüyü iş.
3. İstilik tutumu. Xüsusi və molyar istilik tutumu.
4. Sərbəstlik dərəcəsi, Enerjinin sərbəstlik dərəcələrinə görə paylanması.
5. Termodinamikanın II qanunu.
6. İdeal Carnot maşını, Carnot dairəvi prosesi və onun  $F_1\Theta$ .
7. Entropiya. Entropiyanın xassələri.
8. Termodinamikanın III qanunu. Nernst teoremi.
9. Real qazlar. Van-der-Vaals tənliyi.
10. Real qazların daxili enerjisi.
11. Mayelərdə səthi gərilmə hadisəsi
12. Kapillyar hadisələr. Laplas düsturu.
13. Mayelərin buxarlanması və qaynaması.
14. Mayelərin istilik tutumu.
15. Diffuziya hadisəsi.

**QEYD:** "Molekulyar fizika" fənninin sillabusu 050105 "Fizika müəllimiyyi" ixtisası üzrə tədris planı və fənn programı əsasında "Kimya və fizika" kafedrasının 05 fevral 2025-ci il tarixli, 09 sayılı iclas protokolu ilə müzakirə edilərək təsdiq edilmişdir.

Fənn müəllimi:

f.ü.f.d., dos. Əsədov Fərzan

Kafedra müdürü v.i.e:

r.ü.f.d., dos. N. Paşayev